

Prezidentdən DTX ilə bağlı Fərman



"Azerbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasname"də, "Azerbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunu"ndan "Azerbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali herbi rütbəli vəzifələrin siyahısında" dəyişikliklər təsdiq edilib.

Adalet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev ferman imzalayıb. Nazırız Kabinetinə bu fermanın ieri gələn məsələləri həll etmək tapşırılıb.

Büdcənin tətbiqi barədə fərməna dəyişiklik edilib

Prezident İlham Əliyev "2022-ci il dövlət bütçəsi haqqında" 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sərəna məsələlər barədə" 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Adalet.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərمانı imzalayıb. Nazırız Kabinetinə bu fermanın ieri gələn məsələləri həll etmək tapşırılıb.

Prezident BMT Baş katibinin müavinini qəbul edib

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də BMT Baş katibinin müavinini və BMT-nin Cənəvədəki bölməsinin baş direktoru Tatjana Valovayani qəbul edib.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin Dəyanıqlı İnkişaf Məqsədlerinin icrası ilə bağlı 2030-cu ilde qədər qarşıya qoyulmuş hədəfləri nail olacağına əminlik ifadə edilib və istiqamətdən əldə olunan nüaliyyətin xüsusi vurğulanıb. Ölkəmizin BMT-nin Cənəvə bölməsi yanındakı strukturları və ixtisaslaşmış təşkilatları ilə eməkdaşlığı qeyd olunub. Bundan əlavə, Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatlarına verdiyi köhnəliyə töhfələri, həmçinin donor təşəbbüslerini destekləmesi məsələləri vurğulanıb. COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində Qosullama Hərəkatının sədri kimi Azərbaycanın Ümumdünya Şəhəriyyə Təşkilatının xətti ilə Hərəkatın 80-den çox üzv ölkəsinə göstərdiyi humanitar və maliyyə yardımını nümunəvi hal kimi qiymətləndirilir.

Tatjana Valovaya BMT-nin Cənəvədəki bölməsinin rəhbərliyinə və Heydər Əliyev Fonduñun birge təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlara həsr olmuş fotosərgisinin ehemmiyyətinə toxunub. Bildirili ki, sərgi Dayanıqlı İnkişaf Məqsədlerini təhfi vərmiş Azərbaycan qadınlarını təşviq edir və ilk olaraq Bakıda təqdim edilib. Əgər təqdim etdirilən şəkillər də digər ölkələrdə keçiriləcək.

İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavinini Aleksey Overçuki qəbul edib.

Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, neqliyyat-tranzit, energetika sahələrində eməkdaşlığın mövcud vəziyyətindən memnunluq ifadə edildi, bütün iqtisadiyyət üzrə irləlliyyətin olduğunu və ticari dövriyyəsinin artığı vurğulanıb. Şimal-Cənub neqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıldı. Söhbət zamanı 10 noyabr Bayatınca icrası ilə bağlı bölgədə neqliyyat və iqtisadi əlaqələrin bərpası möqədəsələr yaradılmış Azərbaycan, Rusiya və Ermenistan üzürləri işçi qrupunun fealiyyəti üzrə məsələlər müzakirə olundu. Görüşdə qarsılıqlı maraq doğuran digər məsələlər etibarlıdır.

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib. Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmanı əsasən, Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının yeni nəsil səxşiyətinə vəsiqələrinin hazırlanması möqədəsi ilə bağlı hərbi mühəbadiləsi aparıldı. Söhbət zamanı 10 noyabr Bayatınca icrası ilə bağlı bölgədə neqliyyat və iqtisadi əlaqələrin bərpası möqədəsələr yaradılmış Azərbaycan, Rusiya və Ermenistan üzürləri işçi qrupunun fealiyyəti üzrə məsələlər müzakirə olundu. Görüşdə qarsılıqlı maraq doğuran digər məsələlər etibarlıdır.

İcra başçılarının səlahiyyətləri artırıldı

Yerli icra hakimiyəti başçısının səlahiyyətləri artırılıb. Adalet.az xəbərindən, Prezident İlham Əliyevin imzaladığı fərmanla "Yerli icra hakimiyətləri haqqında Əsasname"nin 4.11.17-ci yarıməndə yenidən redaksiyada verilib.

Yeni redaksiyada əsasən, yerli icra hakimiyəti başçısının yaşayış məntəqələrindən kütə və meydənlərdən adımları deyidirmək, üvan reyestreine daxil edilmiş üvan rekvizitləri hesab olunan neqliyyat infrastrukturunu obyektlərinin adalarını deyidirmək, üvan reyestreine daxil edilmiş üvan rekvizitləri hesab olunan neqliyyat obyektlərinin nömrələrini eks etdirmək, üvan ləvhələrinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında üvan reyestreni aparılması və daşınmaz emlak obyektlərinə üvan verilməsi" Qaydaları "na uyğun olaraq hazırlanmış və yerləşdirmək, mövcud üvan ləvhələrinin qorunub saxlanılmasına nəzarət etmek və daşınmaz emlak obyektlərində yerləşdirilmiş üvan ləvhələrinin mövcudluğunu müvəfəq olmağı tələb etmək, üvan ləvhələrinin neqliyyat məqsədilə mütəmadi monitoring keçirmək, üvan ləvhələrinin mehə edilməsi və ya zədələməsi hallarını aşkar etdi, bu barədə idiyiyyət üzrə melumat vermək səlahiyyəti olacaq. Əsasnamenin avvalı variantında ise yerli icra hakimiyəti başçısının yaşayış məntəqələrində kütə və meydənlərə deyidirmək, onların adalarını deyidirmək səlahiyyəti varı-

İlham Əliyev: "Azərbaycan - Gürcüstan əməkdaşlığı tarixi ənənələr üzərində qurulub"

Prezident İlham Əliyev 24 oktyabr tarixində Gürcüstəndə işgülər olub zamanı matbuata verdiyi bəyənatadə bilidir ki, ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamikə ilə inkişaf edir. Bu tarixli sefər Gürcüstən və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri yenə təkən verəcək. Bölgədə gedən proseslər, təhlükəsizlikle bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasındaki münasibətlər çox dar tarixi enerjeler üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, məhriban gənşliklə sərəntində yaşamasılar. Dövlətlərə rəlaqlər də bu möhkəm təmel üzərində qurulub. Bu gün strateji tərəfdəşlik əlaqələrimiz müttəfiqlik seviyəsinə qalxıbdır. Bir çox sahələr üzrə feal əməkdaşlıq əlaqələri mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

Regional əhəmiyyətə malik olan əməkdaşlıq məsələlərinə toxunan Prezident bildirib ki, bir çox sahələr olunma birgə layihələr təkərələr, ölkələrimiz üçün devlət, böyük təbəi vətənləkde Avropa üçün 15 milyon ton qatdırmaq niyyətindədir. Gürcüstənla Azərbaycanın demir yoluğunun ötürümə qabiliyyətinin 5 milyon ton aylıq olacaqdır.

"Ticarət dövriyyəmiz artma-

Qaçqaza sülbə gelecek və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əger Ermenistan tərəfi Gürcüstən-Azərbaycan-İranın məsələlərini əməkdaşlıqla həsləmələrə başlamaqə həzirdir. Həmçinin buna hazırlıdır.

"Ticarət dövriyyəmiz artma-

Avropana qaz ixracatı 20 milyard kubmetrə çatacaqdır. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaqdır. Azərbaycan Respublikasının Prezidenti həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə inkişaf edir. Xəzər üzrə feal əməkdaşlıq əlaqələri mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

Qaçqaza sülbə gelecek və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Əger Ermenistan tərəfi Gürcüstən-Azərbaycan-İranın məsələlərini əməkdaşlıqla həsləmələrə başlamaqə həzirdir. Həmçinin buna hazırlıdır.

"Ticarət dövriyyəmiz artma-

bağı melumat verib: "Azərbaycan çalışır ki, öz elektrik enerjisi-ni dönya bazarlarında ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstənən keçir. Təkəcə azad edilmiş torpaqlarda 10 giqvat gücündən ibarət qarşılama enerji növbəti təqdisatda istifadə etmək olacaqdır. Xəzər üzrə feal əməkdaşlıq əlaqələri mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir. Gürcüstənla Azərbaycanın demir yoluğunun ötürümə qabiliyyətinin 5 milyon ton aylıq olacaqdır.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

"Gürcüstənla Azərbaycan arasında yüksəkşəhərli əlaqələr mövcudur. Həm beynəlxalq təşkilatlar, təkərələr, təhlükəsizliklə bağlı olan məsələlər birgə müzakirələrindən keçiriləcəkdir.

Deyirler, hər fəslin öz rəngi var, qışın rəngi ağ, yayın-yayın rəngi yamışlı, payızın rəngi isə qızıl kimi sap-sarıdır.

Yox, sonucu fikirle qətiyyən razılaşmırıam. Mənəcə, payız yeganə fəsildir ki, təbiətin bütün rənglərini onda görəmə mümkündür. Yayın nəfəsi qalmış yaşlılıq, qışın nəfəsinin saralığı xəzan..., bir də barın-berakətin bezədiyi çöllər, taralar, bağ-bağatlar... İndi siz seçin payızın təkcə "qızıl payız" adı bəs edirim?

Bu gün payızın möhtəşəm rənglərinən bər neçəsini sizin üçün sərgiləməyə çalışacağım!

Bir payız günü Ağdam torpağından sinəni doldurun təessütlərəməni sizinle paylaşmaşın isteyirəm!

Yeri gəlməsən, Qızılanıq 29 ildir ki, Ağdam rayonunun mərkəzi hesab olunur. Baxmayaraq ki, 2 ilrdə işğaldəki torpaqlarımız qudretli orduımız tərəfin-



Mənim ne gözəl xalqını var, ne yaxşı qədirlərin camaatı var, nece böyük ehtiramı layiq vətənperlərim var!

6 kəndin əhalisi bayram günlərində, əlap adı günlərə öz doğmalarının zi-yareti gelənde evvel şəhidlər xiyabanında hər qəndirində hiss etmək mümkündür.

Kəndin mərkəzində asfalt yol gedir. Qərvənd qəbiristanlığından gələn yoluñ sağında Mireşəllinin şəhid igidilərin mərmərdən xatira abidesi qoyulub. Mərmərden boyalanıb işigilərin bir coxunu yaxından tanıyıram: Mübariz-Mən Baş Qərvənd kənd mədəniyyət evində işləyərək onu texniki işçi olaraq bir müddət bizimlə isledi. Baloğlan isə gitəradə yaxşı ifa etdiyi üçün mədəniyyət evinin ansabında çalıçıdı. Mübarizə bağılı çox şəhərlər bir xatirəni de heç unutmadı: Bizim isə yoldaşlarımızdan bir qızı vurulmuşdu. Qızı görəndə özünü itirdi, rəngi qızırdı, az qala əli-ayağı esridi. Buz qızla onu elə görəndə özümüñ gülümşəyə bilərəm. Bir gün onun halına acılaşımıdan məslehət görük ki, ürəyini qızı çəknirdi. O qədar danlaşıq ki, yaxı oğlan axırdı mecbur qalıb, gedib hemin qızın qarşısında dayandı sözünü dedi.

zorla pərcim edirdi. Nəhayət, bir təhərə abidi xaraba tikilisiz kameralın obyektiyin köçürüb bildim.

Ümid edək ki, gələn defe bu yerlərə gələndə o ucuq-sökük tikilini o möhtəşəm abide-kompleksin arxa tərəfində görərək. Mübarizin, Baloğlanın, Azərin, O xənanın sırasında bütün şəhidlərinin ruhu qarşısında baş eyirəm!

Burda payızın hansı rəngini görən? - deyə soruşanız deyərəm ki, burda payızlı QIZILI rəngini görüb, xəzan olmuş insan ömürlerini, qızıl kimi ömürleri... Baxmayın fotoada yaşıł rəng dərəcədə çoxdu, fotoya qəlbinizin gözü ilə baxın... Göründümüzə xıbat!

Çiraxlıdan o yana...

Bu kənd mənim yaralı yerimdi. Bura gəlməmək mümkin deyil. 2020-ci ilin noyabr ayının 22-də bax gərunen o

AQİL Abbas

TURAF ƏMI BUNA NEYNƏSİN?!

Ağdamda Qaradağlı kəndində məşhur bir kolxoz sadri vardi, Sosialist Əməyi Qəhrəmanı idi - Turab Memmedov. Çok güzel insanı idi. Camaatını çox sevirdi, camaat da onu sevirdi. Saytal kişi idi, Qarabağ aşıqəqlərindən idi. Ən çatın anlarda kolxozuların Kəməyinə çatardı. Kim sehv edərdəse Turab əmi o sehv boynuna götürür və düzəldərdə.

Kolxoz iclaslarının birində zaldə oturanlardan biri özündən asılı olağan yazağı mümkin olmayıncaya qədəb hərəkat edir (yəqin başa düşdünüz). Hami çevrilib ona baxır. O isə yaziq-yaziq Turab əməyi baxır, gözlər ilə yalvarır ki, məni bu vəziyyətdən çıxart.



Turab əmi başını yırğalayıb deyir:
- Ay oğul, Turaf əmi buna neynəsin?!

Men həmişə Şahroddini müdafiə etmişəm və edəcəyəm də.

Dünenki oyunda buraxıldı kobud sahəvənən sonra bütün dos-tlar mənə zəng edirdi ki, bu nə idi?

Yadımdan Turab əminin sözləri düşdü, xeyli güldündü:

- Ay Şahroddin, Aqıl əmi buna neynəsin?

Və yənə Şahroddini müdafiə edirəm. Bu, futboldu, sehv ola bilər. Amma oyunda na qədər ağır topları çıxara bildi, linc et-meyin. Çünkü sabah da oynayacaq, ruhundan salmaq lazımdır.

"Qarabağ" komandası çox gözəl oynadı. Fransızlara gəs-terdi ki, biz de futbol oynaya bilirik, özü de o boyda azarkeş basqısinın altında. Düzdür, "Qarabağ" qol vururda necə ba-ğırılmışa qonşular gəldi ki, sizde nə olub? Xanımın dedi ki, heç, futbolu baxır.

Yeri gəlməsi, "Qarabağ"ın oyunduna adətən xanımına baxıram, o da naxışlayın. O da mənim kimi bəzən yerində oturulub, bilmir, durub ayaq üzətə baxır.

Televiziyan açmış "Barcelona" ilə "Real" Madrid oynayır. Gəldi gördü, futbolu baxıram, soruşdu ki, kim oynayır? Dedim, "Barcelona" ilə "Real" Madrid.

Öləni yelleyib:

- Eh, mən de ele bildim "Qarabağ" oynayır - dedi və çıxdı getdi.

"Qarabağ"ı gözləyən oyuna görə təbrik edirəm. Futboldu, ud-maq da var, uduzmaq da. Kişi kimi oynadınız, kişi kimi de ududunuz.

Qurban Qurbanova və onun köhlən atalarına inanıram və ugurlar azılayıram. Və inanıram ki, nemeslərə burda ot-yol-duracaqlar.

"Qarabağ" Azərbaycanlıdır!

Mir Şahin

"Mən seyidəm, imam Hüseynin qədrini irançılardan yaxşı biliyəm!"



Maraqlı vəziyyət yaranıb: İran İslam Respublikasının Ermenistan (Qərbi İسلام) Respublikasını öz milli maraqlarının tərkib hissəsi tək müdafiə etməsi, onun sərhədlerini özünün qurmuş xətti sayması, sra-ğığınadək Qardaş dediyi Azərbaycanı sərəfli təsliyərəq, dən qal-dırıraq, Araza möbil körpü salarəq harbi texnikası ilə üzərinə yürüyüş imitasiyası yaratıb, Nikol Paşinyan başda olmuşla qədəmliyət etmədi. Xocalı soyqırımı təşkilatçılarından, qazanlılarla 1992-ci il...

30 ilərde nə "oldu"sündən bir xəber var, nə "qaldı"sından. Sevdiy qız uzaq məddət aile qurmadı. 2014-cü ilde atanınan xahiş ilə aile qurası oldu. Bexti getirmiş. Ana ola bilmedi. Həkimlərde qaldı, təbliblər üz tutdu. Müəllicilər tərəfi getdi, dərmanlar hələ temizlənməyib..." Niye'si hələ de mənə aydın deyil.

O vaxt 2 il keçib və men yenə de kendimiz "val"ın üstündən durub baxıram... həm de həsrlərə... Deyirəm, bu tərafədən minalar hələ de temizlənməyib..." Niye'si hələ de mənə aydın deyil.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Hele o bomboz ərzəzidə bomboz xarabalaqlar... Gözümüz uzaqlara zilləyir. Təxminən göyələr yerin birləşdi...

İndice alırdım ki, sanki, "val"ın sağ tərəfəne nə qış gəlir, nə burda yay olur, yaz olur... Deyəsem, həcər buraya payızdır. "Payız"ı gəldiyən burralarda mültəqə başqa rəng olardı... BOMBÖZ isə rəng dəyişdi, boşluqu, mənasızlıqdı, sonsuzluğdu... Hər nedir, çox keşəfli, qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Nədən danışdıydı, sonu biləcək yənə Məbərdiz bitirdi. Unutmurdu, unuda bilmirdi...

Cox keçmədi Mübarizin sevdiyi qız vefat etdi. Amma ömürün son anna qəder Mübarizi adı dildən ezer oldu. Lənətə gəlmis ermeni, lənətə gəlmis məhərabə iştirakçıları, iki gənci de belə bedənətən vəsiqələrdir. Hər bir qədəm tərəfi getdi. Evinə gələn qədəmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

P.S. Əziz oxum, reportajım bit-məyi! Davamı olacaqlı Əger reportajım sənə maraqlı gəldi, bəyindinə, o zaman məni izlə! Sabah payızın başqa rəngləriనi də hüzuruma getir-cəyəm! O rəngləri deyirəm ki, artıq o, güclü iqtisadiyyat deməkdir.

Əntiqə Rəsəd

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları işaridən kənd, al-əlvən rəngədən berli-bəzəklə evlər, kənd təsərrüfatı ilə meşələrdir. Məbəd qələmənələrdir. Bir de "val"ın sağında mehr-məhabətəndən, insan əlinin qayğısından məhrum olmuş bomboz torpaq, böyük bir sehrəni xatırladan bombon bir erəzdi.

Onu da qeyd edim ki, Çiraxlı kəndi əməlli-başlı deyib. Yeniden qurulub. Evlər, heyətlər, hasarlar bərə olunub. "Val"ın üstündən her iki tərəfi seyidir! "Val"ın solunda yaşlıqları iş



Emin Piri

XOCALINI GÖRMƏK İSTƏYƏN ŞƏHİD KOMANDİR...

9 oktyabr Xocavəndin bir hissəsi olan keçmiş Hadruf rəyünün azad olunması, bununla "Xocavəndin azad edilməsinə gör" medalının yaranmasına səbəb olan gündür.

Ela günde bağlı heç paylaşmadığını, bir xatirəni, görünmənən gəhrəmanlıdan bəhs etmək istirdim.

Mülkidə çox eşidir; qarın qardaşdan əlidir, komandır əsər arasında müxtəliflikdən vəs. Amma bu sənədə film-dən deyil, hansıda bədi əsər nümunəsindən deyil, gerçək bir asgardan danışacam: asgər Hüseyin Rövşəndən.

Bəzən siza qəribə gələr komandırını öz cani bahasına xilas edən, yaxud onu xilas etməkçün güllə qarşısına atan əsər.

Bəli, məhz bu baş verdi: Vətən müharibəsində.

Füzuli-Xocavənd xəttindəki döyüşlərdə idik.

Sursat və temimat lazımlı idil mən oldumğum böyük.

Batalyon komandırı polkovnik-leytenant Əziz Hüseyinov, minbat komandırı, batalyon komandırının müavini mayor Cəfərov Ruslan, əsərlərin Hüseyin Rövşən, əsər Talibov Cabrayılın Daşkasən biza sursat və su goturmeçkün yola çıxdılar. Açıçı bunun özü de ibratamızdır ki, komandır heyəti digər zabit yoldaşlarını, əsərlərinə sursat və temimat getirməkən belə təhlükeli yola çıxırlar.

Size qəribə gələr, necə ola bilər ki, Cabrayıldan Füzuli-Xocavənd xəttinə, geriye. Çünki Azərbaycan ordusu öncə Cəbrayı kəndlərini azad etdikdən sonra düşmənin gerisindən de da Xocavəndin doğru hərəkət edirdi. Bir növ qarnameşiq xətər yaranmışdı. Bir neçə yüz metr düşmən mövqeyi, sonra son, sonra yeniden düşmən... Mövqələr belə vəziyyətde iç-icə deyiyirdi.

Sursat və temimat dolu pikapda olan adını çəkdiyim dəstər düşmənin atəş altına düşdürlər. Bu zaman minbat komandırı yaralandı. Batalyon komandırının müavini Cəfərov Ruslanla həm ayağından, hem de ürəyindən güllə yarası almışdı. Digerlərinin "maqazınlarının", avtomat qandaqlarının üzərində güllə yələri vardi. Bir növ təleyin işnə bax ki, öz silahları, güllə maqazınları onları gülləndən xilas etmişdi. Əsərgər Hüseyin Rövşən mayor Cəfərovu xilas etməkçün maşının yanına gelib sürüyüb düşmən sənəqinq istəyirdi. Elə bu zaman onun özü atəş altına düşdü. Mayor Cəfərovu atəş altından çıxarırdı dənizdən 5,45 güllə yarası alıdı. Buna baxmayaraq belində şübhəyək onu sənəqinq salıb. Elə ondan sonra maşın strafina attılırla mərmərləri vəs. dümşəye basıldı.

Bizə o vaxtı hər tağıma müəyyən sayıda morfi veriliirdi. Hər hansı yaralınanın zamanı aşğından azab əşkənmək və ya aşğından səkə düşməməkçün morfi vururdı. Özü yaralı olmasına baxmayaraq Rövşən özündə olan morfini digər komandırı mayor Ruslanı vurur.

Bunu da xüsusi qeyd edim ki, yuxarı rütbəsinə, yaşına baxmayaraq batalyon komandırı polkovnik-leytenant Hüseyinovun onun yanına galər xilas etməye gəldiyini bildirir. Batalyon haşıyyətə çıxmış ki, polkovnik-leytenant Hüseyinov həm de Qarabağ Mühərbişəs iştirakçısı olub. Tagim komandırılığında leytenant rütbesi ilə həmin savaşa edib. Əsl döyüş komandırı idi.

Əsərgər Hüseyinov Rövşənən onu tək aparacağını deyir:

-Men əsərgər, men şəhid olsam, batalyonu heç ne olmaz. Size nəse olsa batalyon komandırsız qalacaq. Ona görə de gedin...

Bütün hər şəya etiraz edir. Bütün bunlara orda şahid olan dostlar da var.

Polkovnik-leytenant Hüseyinov Əziz mühasirədə sona kimi döyüşəcəklərini deyir. Əsir düşməkdənən son gülləni özümzə saxlayaraq...Təki əsir düşməyek...

Düşən sənəri boyu Hüseyinov Rövşən mayorumuz Cəfərov Ruslanı kürayində sürünərkən aparır və biziñ mövqe tərəfdə çıxıar. Rövşən özünən yaralı, dizində qan axmasına baxmayaraq...öz mövqisinə komandırına vuraraq.

Üz tərəfi mühsinə vsziyindən onları mühasirədən çıxarımaq 702 sayılı briqadının döyüşçüləri gelir. Baxmayaraq ki, onlar özü de döyüşdə idı.

İlk olaraq 702 Saylı hərbi hissəsinən əsər və zabitləri onlara ilkin yardım göstərir. Daha sonrasa hospitala -Füzuliye göndərilərlər.

Həm mühsirədən çıxmışa göstərdikləri köməyə,şücase-tə, həm de ilkin tibbi yardımılara görə 702 saylı hərbi hissənin bu zaman gördüyü işləri xüsusi qeyd edərdiim və bütün bunları öz hərbi hissələri döyüşdə olaraq etmişlər.

Hospitalin həyətində mayor Cəfərov Ruslan qan itirmə-sindən şəhid olur.

Əsərgər Hüseyinov Rövşən öz vicdanının tapşırığını sona qəder yerine yetirdi. Hospitalin həyətindən kimi...

Rövşən özünü de eməliyyata alırlar. Dizindən çıxarılan məmərin həle de saxlayır.

Bu arada Rövşən ali təhsilli idir, idman Akademiyasını bitirib. Gələcəyin idman müəllimidir. Hazırda fabrikların birində çalışır.

Batalyon komandırının temimat üzrə müvənni mayor Cəfərov elə öz vazifəsinə yerinə yetirərək, həyətindən temimat getirən şəhid oldu.

Əsl Xocalıdan idı, həmisi deyirdi ki, arzum Xocalıda olmaqdır. Bizzo səhəd oldudan sonra məhərbi vaxtı Xocalınlı kəndlərinə gedib çıxdı. Əminəm ki, o kəndlərde onun ruru da bizimli idı, öz heyatiyə idi.

Şəhid mayor Cəfərov hazırlıda II fevi xiyanabanda uyuyur. Bəla zabit yoldaşlarımla, bəla əsərgər olduğuna görə fax edirəm.

P.S. Bu hadisəni qısa qeyd edədim, yeni həmin olayda bəla verənlərin çox kiçik qismi, bu gün üçün yazdım.

P.S.S. Şəkildə men və bəhs etdiyim əsərgər Hüseyinov Rövşəndir. Mühabirədən sonra yeniden tağımına sərəncama gəlməmiş. Şəkil Cabrayılın Daşkasən kəndində çəkilib. Müqaviləyə əsasən Laçına getməmişdən önce. Yaralandığına görə o təxis oldu, mənənə Laçına getdim.

Livan suriyali qaçqınları geri göndərər

Tarixinin en böyük iqtisadi böhranlarından birini yaşıyan Livan suriyali qaçqınları ölkələrinə gönüldəmeye başlayıb.

Adalet.az xəber verir ki, Livana görə, könüllülük vacibdir. İnsan haqları teşkilatları isə bununla razılaşdırır.

2011-ci ilda başlayan Süriya Mühərbiyi 11-ci ilini keçərən, milyonlarla suriyali qaçqın Türkiye və Livan kimi qonşu ölkələrdə yaşamağa davam edir. Tarixinin en çətin iqtisadi böhranlarından birini yaşıyan Livan hökmüdü suriyali qaçqınları özləklərinə geri göndərməye başlayıb. Dünən 700-e yaxın suriyali böyük çəmənənlər və eveslənlər ilə serhadı keçərək ölkələrinə daxil olub.

Əntiqə Kərimzadə

Faig QISMƏTOĞLU,
Əməkdar Jurnalist

...Bezan insan ömrünün an çətin, en ağır anlarında yerlərə gələr. Bir Allahdan kömək istərir, bir de onu müalicə edən həkimlər. Əger Allah kömək olsa ve Allahın Yer üzüne göndərdiyi məlek sıfıtdında olan həkimlər həmin xəstəni mütləq xilas etmə biləcəklər. Amma əger Allah kömək olmasa çətin ki, kimse Əzrayınlı əlinən xilas ola bilsin...

Mənim müellimim, Bakı Dövlət Universitetinin professoru, rəhmətli Qulü Xəlilov nu az, ne çox, düz 14 dəfə ağır cərrahiyyə eməliyyatı keçmişdi. Ve həmişə biza dərs deyəndə bir fikr xüsusiyyət və vurğulayıcı ki, insan nefəsinin sonunda Allahdan ümidiyi. Allahdan ümidiyi üzərindən güllə, bax, həmin anda özünü ölümə teslim edirən Qulü Xəlilov bu eməliyyatlarla güləşir. "Yaşamaq istəyənlər" pestovini qələm almışdır. Bir həmin pəvest bizi tələbə olunda əl-ələ gezirdi və manı Qulü müellimin bu aserini birinci sehfədən sonuncu sahifədə birməsə oxumışdım və gərəkmişdən sonra adı Gökəvrə Əhmədova ilə görüşdüm. Gökəvrə Əhmədova əlinə təqdimatı da, "Mənim həmin kömək istəyənlər" dedi. Buna görə həmin dəfə eməliyyatdan sağ-salamat çıxmışdı, ki, o, çox eməsələh və humanist bir ziyanlı. Tələbələrinə bələdçi qızı isteyirdi, heç kimin, heç kəsin qəlibi dəyərmedi. Amma buna baxmayaraq, çox tələbəkən və ciddi adam idil. Biza Sovet ədəbiyyatından dərs deyərdi. Hüseyin Cəvidi, da Suleyman Rehimovu da o bizi sevdirmişdi. Hetta "Samo" romanının bütün hissələrini bize oxutmuşdu. Dəyərdi ki, Suleyman Rehimovu oxumasınız. Azərbaycan dilinin zənginliyini bilməyecəksiniz. Buz Suleyman Rehimovu oxuduq, görük, dəyərdi ki, kisinin oğlu dəqiqəyi deydi. Buna görə həm Azər mülliəm, həm Südəbə xanımı, həm də Gökəvrə xanımı öz minnətdarlıqları bildirirəm. Nə yaxşı ki, bəli həkimlərini var!

...Oktobre 11-də saat 10-da bir dəfə bəlli adlı tibb bacısını çağırıb təqsir vərdi ki, müellimli kardioqramı elə. Süsən xanım diqqətə mənə baxdı, dedi ki, siz mənə tanış galırsınız. Məlum oldı ki, biz qonşu olmuşsunuz. Süsən xanım 20 il bundan əvvəl bəzən yaşlılığından başqa yere köçüb. Kardioqramı çıxırdı, Gökəvrə xanımın tibbi sənədləri hazırladı və mənə "ortexmaq" dedi. Buna görə həmin dəfə eməliyyatdan sağ-salamat çıxmışdı. Pəncərədən baxanda dəniz görünüy, güləz üzü görünüy və denizdən uçaq qəqəyilər. ...

...Elə ki, mettəbdələr bəzən güllədən gülləyir. Tələbələrinə qızı isteyirdi, heç kimin, heç kəsin qəlibi dəyərmedi. Amma buna baxmayaraq, çox tələbəkən və ciddi adam idil. Biza Sovet ədəbiyyatından dərs deyərdi. Hüseyin Cəvidi, da Suleyman Rehimovu da o bizi sevdirmişdi. Hetta "Samo" romanının bütün hissələrini bize oxutmuşdu. Dəyərdi ki, Suleyman Rehimovu oxuduq, görük, dəyərdi ki, kisinin oğlu dəqiqəyi deydi. Buna görə həm Azər mülliəm, həm Südəbə xanımı, həm də Gökəvrə xanımı öz minnətdarlıqları bildirirəm. Nə yaxşı ki, bəli həkimlərini var!

...Oktobre 11-də saat 10-da bir dəfə bəlli adlı tibb bacısını çağırıb təqsir vərdi ki, müellimli kardioqramı elə. Süsən xanım diqqətə mənə baxdı, dedi ki, siz mənə tanış galırsınız. Məlum oldı ki, biz qonşu olmuşsunuz. Süsən xanım 20 il bundan əvvəl bəzən yaşlılığından başqa yere köçüb. Kardioqramı çıxırdı, Gökəvrə xanımın tibbi sənədləri hazırladı və mənə "ortexmaq" dedi. Buna görə həmin dəfə eməliyyatdan sağ-salamat çıxmışdı. Pəncərədən baxanda dəniz görünüy, güləz üzü görünüy və denizdən uçaq qəqəyilər. ...

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var! ...

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!


...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!

...Nə yaxşı ki, bəli həkimlərini var!



BAYAT

Nº 45 (626)



VAXTİLƏ
ELDAR BAXİŞİN
ƏLDƏN-ƏLƏ
GƏZƏN ŞEİRİ



Bəhram
Fermanzade

Ümid yerisən

(Dostum, professor Tahir Baxşəliyevə)

*Həyatda düzüyü
Düz yolu seçdin
Həyatın dolanbac
Yollarından sən
Mətin addimladın
Şərafə keçdin
San uzaq olmadın
Xeyirdən, şərəfən,
Hər şeyi yerində
Götür-qoy etdin
Bazən de narazı
Qaldın özündən
Bazən de danlayıb
Qınadın bizi
Sənin danlağından
Sənin sözündən
İnciyi heç vəde
Küsəmdik düzü
Qazandın neyin var
Alin tərinə
Mən de fexi eyleyib
Öyündüyüm qardaş
Sənin hər qədəben
Hər Zəferinə.
Bazən de heyatla
Barışmayanda
Bazən de heç nəyə
Qarışmayanda
San elə düşünmə
Deme gerisen
Bir elin, obanın
Çətin gündündə
A dostum hamisi
Ümid yerisən.*

Əzizim Məmməd Araza

*Söz töküler, iliyini sümürsən.
Köz töküler, iliyini sümürsən.
Demirən ki, istilikdə "kömürsən"
Şeir üçün əriyin bir ömürsən.
Alişmağın, yanmağın da təhri var.

Söz başına fırıfırı tek fırınan,
Yorulmayıb, axıradək fırınan.
Könlü əldən iham alıb nurlanan
Hər misranın möcüzəsi, shəhri var.

Dayanmadın qirağında dünyanın,
Piltə oldun qirağında dünyanın.
Neğmə adlı varığında dünyanın
El bilir ki, Məmməd Araza mörhü var.*

Oxuma bülbülbül, oxuma

(Əzizim və dostum Aqil Abbasa)

*Bir röyədi, yuxudu,
O vaxt heç na yoxuydu.
Qədir çələng toxudu
"Sona bülbüllər" i oxudu.
Oxuma bülbülbül, oxuma.

Qiymətini bilmədi,
Bilmədi heç bir neyin.
Qiymətini bilmədi
"Nə gülün, nə çiçəyin.
Oxuma bülbülbül, oxuma.

O iblisin, naqisin
Toruna naşı düşüb.
Bünövrəsin qoşduyub
Evimin daşı düşüb.

Çıçakların üstüne
Gözümüzün yaşı düşüb.
Şuşa girir yuxuma,
Oxuma bülbülbül, oxuma.*

*Saxlayır şəhid yasın
Eşit xeyir-duasın.
Dan yeritək ağarib
Saçı Aqil Abbasin,
Oxuma bülbülbül, oxuma.*

*Əliyalın çıxmışq
Yaraqlı atlı üzə.
Ruhu Eldar Baxışın
Gəzir Qubadlı üzə,
Oxuma bülbülbül, oxuma.*

Ürəyi böyükler

(Əziz dostum və qardaşım
Əbülfət Mədətoğluна)

*Dəryada firtına qoynuna düşən
Ümmanlar qoynunda demə tərk olur
Talehin qaribə oynuna düşən
Ürəyi böyükler dizi bərk olur.*

Bəhram
Fermanzade

İTHAF ŞEİRLƏRİ

Az işlər görmədin elin yolunda
Qiyomatın obada, elində olsun.
Əlinin gücü var, qardaş qolunda
Nizami qələmi olsın olsun.

*Qalbında işq var, gözlərində nur
Kişini yaşadan amal ürekdi.
Qartallar hemişə zirvədən uçur
Qəlibi genişlər meydən gərekdi.*

Dünənin bugünün tarixinin yazı

*(Türk dünyasının görkəmli tarixçisi,
şəxsiyyəti və istədiyi öndən baş eydiyim,
əzizim Süleyman Əliyara)*

*Məddahlar qarşında dura bilmədi,
Hücumlar çox oldu hədə-qorxuda.*

baxardıq. Belə qərara gəldik ki, onun mənsur
"Qızıl ağaçdan asılmış beşik" əsərinin adını deyi-
şib "Xudafərin körpüsü" qoyaq. Çünkü Xudafərin
körpüsündən böyük el, tarixi şəxsiyyətlər keç-
mişdir.

*Qara bulud yağış olub selləndi,
Çopur daşlar dağ döşündə helləndi
Çəşmələrin zümrəd gözü illəndi
Bu çayların bulanlığı varılmış.*

*Cınar töküb susuzluqdan yarpağın
Canıdır su, qanıdır su torpağın
İki yero bölnən bu torpağın
Göz yaşıyla sulanlığı varılmış.*

*Bu galanın məmər basib hörgüsün
Keçə bilmədi Xudafərin körpüsün.
İtirmişik beldə kamər körpüsün
Baba yurdun talanlığı varılmış.*

Təbiət xali sərdi
Laçının yollarında.

Könlümdə min bir həvəs,
Kölgədə dərdim nəfəs.
Çatırlı tut, velas,
Laçının yollarında.

Necə deym yoruldum
Şaflaşdım, duruldum.
Gözəlliyyə vuruldum
Laçının yollarında.

Bir şair varydı bu Yer üzündə

(Eldar Baxışın əziz xatirəsinə)

*Bir şair varydı bu Yer üzündə
Elə bil sinesi söz yuvasıdı.
Bir şair varydı bu Yer üzündə
Cörəyi, suyu yuğur, havasıydı.*

*Sözü ilmə edib söz toxuyardı,
Üzündən-gözündən söz oxuyardı.
Üstündən-başından söz qoxuyardı,
Bir şair varydı bu Yer üzündə.*

*Dərdi gizləderdi, dözdin deyərdi,
Min kişi içində sözün deyərdi.
Şeir istəsyedik yüzün deyərdi,
Bir şair varydı bu Yer üzündə.*

*Bir şair varydı bu Yer üzündə,
Qədrini çiçəyin, gülün bilirdi.
Dəryada balığın, səmada quşun,
Bir şair varydı bu Yer üzündə.*

*Küləye yatımlı teli varydı,
Ürəyə yatımlı dili varydı.
Qalema yatımlı eli varydı,
Bir şair varydı bu Yer üzündə.*

Olmadı

*(Bəhramı qırurunda bəy sözündə şair kimi
taniyıram deyən gözəl ədəbiyyatşunas tənqidçi,
dostum Vüdadi Məmmədovun əziz xatirəsinə)*

*Zəhərleyib aşını da
Açırdılar başını da
İçdilər göz yaşını da
Doyan olmadı, olmadı.*

*Bir göründü üçdə, besdə
Qan töküldü qızıl tedə.
Tapılmadı cəfakesədə
Heyan olmadı, olmadı.*

*Tapdalayıb cörəyini
Oxladılar kürəyini.
Onun temiz ürəyini
Duyan olmadı, olmadı.*

Dağlar

(Şuşalı dostum, yazıçı-jurnalist
Vasif Quliyevə)

*Özüntək sevirem sizin dağları,
Güllü yamacları, buz bulaqları.
Mehməni olacaq bahar çağları,
Qəbul edəcəkmi qonağı dağlar.*

*Oldum gözəllişin asrı, valəhi,
Əsdiyək rüzgarın, əsdiyək mehi.
Qarışar çəmənə çiçəyin şəhi
Allanar yalların yanağı dağlar.*

*Bəhramam, sinəmdə şirin duyğular
Qatıbdır başımı vaxtsız qayğılar.
Galməsem oxuyar dərdimi quşlar.
Oxuyar bayatı son ağı dağlar.*

Canlı heykəl

(Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun
anasi Güllərə nənəmə)

*Bura gəlib gedənin
Yaddaşında, yadında,
Bir əfsanə yaranır,
Canlı heykəl adında.*

*Yığışdırıb oğlunun
Çarpayışın, yatağın.
Səliqəye salır hər gür,
Ana oğlu otağın.*

*Gündə onları bir-bir,
Azi üç yol yoxlayır.
Ana əskər məktubun
Gözü üstə saxlayır.*

*Onu boğsa da, qəher
Ruhunu şad eleyir,
Ana durub hər sahər -
Oğlunu yad eleyir.*

*Harbin qanlı davası
Qırx ildir ki, sovuşub.
Ana doxsan yaşında -
Öz oğluna qovuşub.*

*Ana dönbə məşələ,
Gecə-gündüz həy yanır.
Daş heykəlin yanında
Canlı heykəl dayanır.*



İnciyir

(Dostum və qardaşım Ağa Laçınıya)

*Natevən müükün ediblər talan,
Gözüm baxa-baxa yığda qalan
Qatır dirraq tökü, quş qanad salan
Əskəran adlı qallam inciyir.*

*Sinəm Dəli dağdı, başım Murovdı,
Qapqara saçlarını indi qrovdu.
Qardaşım itkindi, bacım girovdı,
Gözümə baxanda balam inciyir.*

*Güllü yaylaqlara köçüm köçmeyir,
Baxmaqdandan kor olub, gözüm seçmeyir.
Nadının yanında sözüm keçmeyir,
Sinəmi yandırın kolam inciyir.*

*Tənhayam, arxam yox, nə də öndərim,
Fələyin çarxını necə dərəm.
Kima nama yazım, kimə gönərəm,
Etdiyim o haqqı-salam inciyir.*

*Çölümde sar gəzir, gölümdə bağa,
Soltan bay yurduna sahibdir dığa.
İçimdə tağ atıb dərəm, ay ağa,
Axmazım inciyir, çalam inciyir.*

Bu dünyanın qara daşı göyərər

"Bu dünyanın qara daşı göyərməz" şeirinin
müəllifi Musa Yaquba

*Hər kəs yükün öz ciniyin götürsə
Kəndirbazlar kəndirin itirə.
Buyruqçular bircə aqac bitirə
Bu dünyanın qara daşı göyərər.*

*Saxtakalar sol əliyə yazmasa,
Paxıl qonşu ayaq altı qazmasa.
Harmılaşb əkim yoluñ azmasa
Bu dünyanın qara daşı göyərər.*

*Yalançılar söz deyanda tarlaş,
Böhtəncələr dərdə düşüb çərləşə.
Tənbəl övlad öz başını herləşə
Bu dünyanın qara daşı göyərər.*

*Ürəyimiz təmizlikdə aynasa,
Qurd qızuya bür cəməndə oynasa.
Xörəyimiz bir qazanda qaynasa,
Bu dünyanın qara daşı göyərər.*

Laçının yollarında

(Əziz dostum Malik Ferruxun xatirəsinə)

*Duman zirvəni alar
Dağlar xəyala dalar.
Əlik balasın yalar
Laçının yollarında.*

*Lalə yandı közərdi,
Qoxlamasam küsərdi.*

ƏDALƏT •

29 oktyabr 2022-ci il

